

Zərifə Əliqalib qızı Əliyeva
fəlsəfə doktoru programı üzrə doktorant
Xəzər Universiteti

06

ALI TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ELMİ-INNOVATİV FƏALİYYƏTİ

Зарифа Алигайб гызы Алиева
докторант по программе доктора философии
Университет Хазар

НАУЧНО-ИННОВАТИВНАЯ ДЕЯТЕЛЬНОСТЬ ВЫСШИХ УЧЕБНЫХ ЗАВЕДЕНИЙ

Zarifa Aligaib Aliyeva
doctorial student in the program of doctor of philosophy
Kazhar University

SCIENTIFIC INNOVATIVE ACTIVITIES OF HIGHER EDUCATION INSTITUTIONS

Xülasə: Təhsil müləsir cəmiyyətin ayrılmaz hissəsidir. Cəmiyyətdə təhsilin mövqeyinin dayışması bir səra innovativ proseslərin yaranmasına səbəb oldu. Bu məqalədə ali təhsil müəssisələrində, tədris prosesində baş verən innovasiyalar haqqında danışılır. Müəllif, eyni zamanda, məqalədə təhsil sisteminde innovasiyalırin əhəmiyyəti və onlara olan tələbatdan bəhs edir.

Aşar sözlər: innovasiya, innovativ təhsil, ali təhsil müəssisələri, innovativ mühit, pedaqoji fəaliyyət, elmi tədqiqat

Резюме: Образование является неотъемлемой частью современного общества. Изменение роли образования в обществе послужило причиной возникновения ряда инновационных процессов. В статье рассматриваются инновации в высших учебных заведениях и образовательных процессах. Так же в статье автор исследует важность и необходимость инноваций в системе образования.

Ключевые слова: инновация, инновационное образование, высшие учебные заведения, педагогическая деятельность, научное исследование

Summary: Education is an integral part of the modern society. The change of the role of education in society caused the emergence of number of innovative processes. The article deals with innovations in higher education institutions and educational processes. At the same time in this article the author investigates the importance and demand of innovations in educational system.

Key words: innovation, innovative education, higher education institutions, pedagogical activity, scientific research

Dünya çox sürətli döyişməkdədir. Qloballaşan dünyada cəmiyyətin bir çox sahələrində baş verən radikal dəyişikliklər təhsil sistemindən və dan keçmədi və onun müləsir cəmiyyətdə rolunun yenidən qiymətləndirilməsinə səbəb olundu. Nəticədə ali təhsil yeni və "həyəcənlər" dövrünü yaşamağa başladı. Beləliklə, təhsil sahəsində atılan addımlar müəsir təhləblərə deyil, galəcəyin perspektivləri üzərində köklənməli və kamışlıyıcı deyil, keyfiyyətə yönəlməli oldu.

Təhsil hər bir ölkənin inkişafında və dövlətin gələcəyində mühüm rol oynayır. Buna görə də müəsir inkişaf etmiş dönyada dövlət ilk öncə təhsilində və elmdə tərəqqini tömən etməlidir. Təhsilindən razi qalan millət inkişafından geri qılar (2).

Azərbaycan Respublikası da dünayadakı qloballaşma proseslərindən kanarda qalmamışdır. Son illər aparılan sosial-iqtisadi siyaset natiqəsində ölkə yüksək inkişafə nail olmuş və apa-

Ali təhsil müəssisələrinin elmi-innovativ fəaliyyəti

nın islahatlar sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişaf üçün şərait yaratmışdır. XX əsrə ictimai fəaliyyətinə asılırları yenilənməsi isə insanlar üçün məhz fərqli keyfiyyətdə inkişaf üçün imkanları açmışdır.

Bu gün ölkənin qarşısında duran on böyük vəzifələrdən biri də təhsil sistemini köhnə sablonlardan azad etmək, onun yeni sosial-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalşdırılmasını tömən etmək, sərəstləri təhsilverənlər, müasir texnologiyalara əsaslanan infrastrukturaya malik olan və dönya ölkələri sırasında qabaqcıl mövqə tutan təhsil sistemini yaratmaqdır. Azərbaycanın təhsil sistemi iqtisadi cəhdəndə dayanğı və dölyunç aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmuşdur. Bu sababdan son dövrlərdə ölkənin təhsil sahəsində aparılan islahatlar təhsilin innovativ fəaliyyətinin aktivləşməsində yeni imkanlar yaradırdı. Bu gün, demək olar ki, hər kəs innovasiyalar və innovativ inkişaf haqqında söz açır. "Innovasiya" terminindən yaranan innovativ təşkilat, innovativ fəaliyyət, innovativ potensial, innovativ təklif, innovativ təhsil və s. ifadələrinə cəmiyyətdə tez-tez rast gəlinir.

"Innovasiya" nadir?

"Innovasiya" termini latın dilində "innovatio" sözündən olub, "yeniləmə" və "yxşlaşma" deməkdir. Termin elmi tədqiqatlarında XIX əsrlərde meydana gəlib. "İqtisadi innovasiya" anlayışı XX əsrin əvvəllerində Avstriya iqtisadçısı Yozef Şumpeterin "The Theory of Economic Developments" (1934) əsərindən gəniş ictimiyyatda daxil oldu. Innovasiya – yüksək səmərəliyə malik yenilikləri tətbiq, ənsanın intellektual fəaliyyətinin, əksinfin, ixtirasının son natiqəsidir. Innovasiya fəaliyyətinin natiqəsi yeni və ya təkmilləndirilmiş möhsul (iş, xidmət), texnoloji proses, həmcinin ictimai məhsəbatların müxtəlif sahələrində təşkilat-tekniki, malijəyişəti icrası və digər həllər hesab edilir. Innovasiya fəaliyyəti icrası inkişaf və rəqəbatlılığı tömən etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və möhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilmişdir. Eyni zamanda innovasiya bir mədəniyyət elementlərinin digər mədəniyyət integrasiyasını anlamlı verir. Innovasiyanın möqsədi idarəetmə obyektiyi dayışdırır, yeni elmi, texniki, icrası və sosial səmərələrə etməkdir.

XX əsrin əvvəlində biliyin yeni sahisi – "innovatiq" varındır. Innovatiq, yeniliklər haqqında elmdir. Innovatiqda osan anlaysı innovativ prosesdir. Bu gün təhsil sisteminde "pedaqoji innovasiyalar" termininə tez-tez rast gəlinir (A.H. Tağıyev, I.A. Aslanzadə, 2017, 11-15).

Öslimində, "təhsil innovasiyaları" və "pedaqoji innovasiyalar" terminləri çox yaxın mənəvələr daşıyır. Pedaqoji innovativ proseslər taxminon 1950-ci illərdən başlayaraq Qərbdə və taxminon son 15 ilə ölkəmizdə xüsusi tədqiqat obyektiyinə çəvirilib.

Innovasiya pedaqoji fəaliyyət olaraq təhsilə yenilik gətirir, təhsil prosesinin təkmilləşdirilməsinə xidmət edir. Pedaqoji innovasiya dedikdə, pedaqoji sistemdə təlim, tarbiya, təhsil prosesinin gedeqini və natıcolorunu yaxşılaşdırmaq möqsədilə heyata keçirilən yenilik başa düşür (7).

Bu günlərdə elmi obyektiyin adı "novasiya" və "innovativ" terminlərinin onlara izahı var, həmcinin innovativatikaya dair izahlı və xüsusi terminoloji lügətlər hazırlanıb.

Təhsilə innovativ proseslər necə yaradı? Niçə onlar kültəvi xarakter daşımağı başlıdı və təhsil prosesində strateji mövqə qazandı?

Təhsil müəssisələrinin, xüsusi ol universitet və institutların funksiyalarından biri də yeni bilikləri "istehsal" edib, onları sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq etməkdir. Yeni biliklərin meydana gəlməsi üçün yeni tədris metodologiyaları və təlim texnologiyaların sinəqdan keçirilməsinə, onları tədris prosesində tətbiq etməklə praktik fəaliyyətə əsaslanan tədris metodları ehtiyac yaradı.

Bundan irdi gələrə dövlət təhsil sahəsinə apardıq islahatlarla sözün asıl manasında ali təhsil müəssisələrinin innovativ fəaliyyətsi olan yanışmasının dayışmaya məcbur etdi, çünki hər bir ölkənin innovativ inkişafında təhsil müəssisələri böyük rol oynayır. Başqa heç bir müəssisə ali təhsil müəssisəsi kimi bütün innovativ prosesi müştəqil şəkildə tömən etmə potensialına malik deyil. Alı təhsil müəssisəsi elmi tədqiqatların aparılmasından tətbiq, innovativ möhsulun ali təhsil müəssisəsinin yetidiirdiyi kadrələr tərəfindən sanaye təşkilatlarına qatdırılmasına qədər müştəqildir. Müəssisənin yeni möhsul istehsal etmək qabiliyyəti galəcək müvəffəqiyətinə əsas amilidir.

Təhsil sahəsində innovativ fəaliyyət elmi-pedaqoji, tədrisi-metodiki, təşkilatlı, hüquqi, maliyyə-iqtisadi və maddi-tehniki bazaların təkmilləşməsində istiqamətləndirilməlidir.

Ali təhsil müəssisələrində innovativ fəaliyyət təhsilin və fərdlərin şəxsi keyfiyyətlərinin yüksəldilməsinə; yeni intellektual və ya elmi texnologiyaların, dərs vəsaitlərinin hazırlanmasına, avadanlıqların yaradılmasına və tətbiqinə; ali təhsil müəssisələrinin yeni maliyyət məmənələrinin yaradılmasına; professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına və innovativ infrastrukturun formalasdırılmasına və onun fəaliyyətinin tamın olunmasına yönəlməlidir.

Ali təhsil müəssisəsinin innovativ potensialını adəton tədris prosesinin keyfiyyəti, infrastrukturun balanslaşdırılması və ali təhsil müəssisəsinin innovativ inkişafının göstəriciləri müayyənləşdirir.

Innovativ mühitin formalasdırılması, innovativ stratejiyanın aktuallaşdırılması, şəxsiyyət yetişdirə biləcək elmi mühitin və innovativ düşüncəyə malik insan resurslarının yaradılması innovativ təşkilatın prioritet məsələlərindəndir.

Ali təhsil müəssisəsinin innovativ prosesinin yaradılması və həyata keçirilməsi bilavasitə həmin təşkilatın innovativ potensialından asılıdır. Yalnız aktiv innovativ fəaliyyət məşğül olan pedaqoji heyəti və omakdaşları olan ali təhsil müəssisəsi innovativ təhsil vərə bilər.

Innovativ ali təhsil müəssisəsində innovativ mühit çox önemlidir. Baş ali təhsil müəssisəsinin innovativ potensialını ölçən amillərdən biri olan innovativ mühit nədir?

Innovativ mühit omakdaşların innovativ potensiallarının optimal şəkildə həyata keçirilməsi səbəb olunur. Omakdaşlar arasında kollektiv üzvlərinin formalasdılmış birgə fəaliyyətidir. Yaradıcı mühit müəllimin və tələbələr arasında cəvikkiliyi, omakdaşlığı və bağlılığı maksimum şəkildə tamınlı edir. Ümumiyyətə, innovativ ali təhsil müəssisəsində elə bir mühit yaratmaq lazımdır ki, orada pedaqoji heyəti yanğısı, istedəndə tələbələr də özlərinə təsdiq edə bilsinlər. Yaradıcı insan adəton ona hər mənada "rahatlıq" yaranan bir mühitdə çalışıb yaradıq istəyir.

Yuxarıda qeyd olunduğu kimi, Ali təhsil müəssisəsinin innovativ fəaliyyətinin qiymətləndirilməsində əsas meyar həmin müəssisədəki tədrisin keyfiyyəti olmalıdır. Ali təhsil müəssisə-

sının yetişdirdiyi məzunların peşəkar fəaliyyətə hazırlıq bacarıqları tədrisin keyfiyyətini ölçən göstəricilərindən biri hesab olunur. İşagötürənlərin fikrincə, müasir mütəxəssis formalaşmış innovativ düşüncəyə və şəxsi səviyyəyə yaradıcılıq qabiliyyətinə malik olmalı, fərdi peşəkar inkişaf üçün fərqli metod və vəsitslərdən istifadə etməyi, layihə və komandalarla işləməyi bacarmalı, müxtəlif istiqamətlər üzrə biliklər və praktik tacirçəyə malik olmalıdır. Təsəssüt olsun ki, Azərbaycanda işagötürənlərin təhsil və kadr hazırlığı, təhsilin məzmununun təkmilləşdirilməsi prosesinə cəlb olunması, demək olar ki, "yox" səviyyəyəndir. Belə ki, işagötürənlər kadr hazırlığı prosesində iştirak etməli, hazırlanın kadrularla bağlı şərtlər və tövsiyyələr irlə sūrmək imkanını malik olmalı və bunu müvafiq olaraq cavabdehliyinə dörk etməlidir.

Mütəxəssislərin fikrincə, ali təhsilin innovativ inkişaf yolu yaradıq zamanın hökmündür və ona alternativ yoxdur. Bu sabəbdən, Azərbaycan təhsilinin strateji mövqelərindən biri innovativ düşüncəyə malik peşəkar mütəxəssislərin yetişdirilməsidir.

Innovativ ali təhsil müəssisəsi tələbəni məqsədyönümlüyə və öz elmi, peşə və şəxsi fəaliyyətinin layihələşdirilməsinə, müstaqil qorarlar vermek və müsuliyətli olmağı yaratmalıdır. Ali təhsil müəssisəsi uyğun peşəkar kompetensiyalarla, manavi şüra, geniş dünyagörüşüne malik yaradıcı şəxs yetişdirməlidir. Yalnız bu haldə məzun olan bir gənc bugünkü əmək bazarının sərt şəraitində rəqabət apabın öz yolunu tuta bilər.

Təhsilalanların savadlı və səriştəli şəxş kimli formalasmasına müəllimin təsisi müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəyindən xeyli asılıdır. Peşəkar mütəxəssislərin hazırlanması tədris prosesinin ciddi şəkildə yenilənməsinə tələb edir. Bunu üçün təhsilin yeni innovativ metod və tədris formalarına zərurət yaranır. Müasir dünyada qlobal informasiya şəbəkəsinin və informasiya texnologiyalarının inkişafı müəllimin təhsil sistemindəki roluna bilavasitə təsisi və tətbiqindəki roluna köklü dayışdırılmasına səbəb olub. Bu gün müəllimin əsas missiyası müşahidəçi və metodist olub, tələbələrə biliyin (internetdən əldə etdiyi də daxil) mənimşənilməsində yol gös-

Ali təhsil müəssisələrinin elmi-innovativ fəaliyyəti

tərib istiqamətləndirməkdir. Artıq müasir tədris prosesi tələbənin müstaqil şəkildə işləməsinə təşviq edir. Müəllim, tələbənin əldə etdiyi məlumatdan sonrakı şəkildə istifadə edərk, onun dərin biliyi qeyrilişməsində dəstək olmalı və ona bu vərdişləri aşşalamalıdır.

Qeyd olunduğu kimi, ali təhsil müəssisələrinin hazırladığı kadrələr sahələr üzrə peşəkar mütəxəssis olmaqla yanşı, geniş dünyagörüşüne və yaradıcı düşüncəyə malik olmalıdır. Bunu üçün təhsil ocaqlarında yaradıcılığı və innovativlik dəstəkləyən mühüm olması çox önemlidir. Yaradıcı insana dəstək olmadan o müstaqil şəkildə "yaradıcılıqla" müşəq olubilməz. Lakin yaradıcı mühüm gəncəndən dəşəks yeni ideyalar istehsal etməyə "məhkumdur".

Bəlkəliklə, tədris prosesində innovasiya devidik, təlim prosesinin məzmununa (metod, metodika, texnologiya) yeniliyin daxil edilməsi iddia düşülür. Bu yeniliyin tələbələrin biliklərinə və düşüncə tərzlərinə dayışıklılık goturur, onlardan innovativ kompetensiyaların yaranmasına bila-vasita səbəb olur.

Ali təhsil müəssisəsinin innovativ "bacarığı"nın müəyyən edən amillərdən biri də onun yəni bilikləri meydana getirmə, elmi tədqiqatların aparılma imkanlarından. Təhsildə innovasiyanın tətbiqinə bir əsas da pedaqoji fəaliyyətləşmiş şəkildə olur. Professor-müəllim heyətinin dəha çox elmi-tədqiqat işlərinə cəlb olunmasıdır. Belə ki, tələbə dönya miqyaslı tədqiqatçılar "cəmiyyətinə" qosulmalıdır. Bu, nə deməkdir? Bu, o deməkdir ki, bütün ali təhsil müəssisələrinin pedaqoji heyəti gözəl tədqiqatçı olmalıdır və tələbələr on yaxşı tədqiqatçılarından öyrənmək, onlarla ünsiyyətdə olmaq imkanlarını sahib olma və yararlanmalıdır.

Tələbələrin özlərinin də elmi tədqiqatçı cəlb edilməsi arzuolunur. Onların elmi-tədqiqatçı fəaliyyətini müxtəlif əsərlərin təmən etmək mümkündür. Bura tələbələrin kurs işlərinə, layihələrə, təcrübələrə, diplom işlərinə, elmi tələbələrə, olimpiadalarla, yarışlara, tələbə-əlmi konfranslara və kafedralarda keçirilən elmi-tədqiqat işlərinə cəlb olunmasını etmək olar. Məhz tədqiqatçıyönlü təhsil müəssisəsi tələbələrin dəha çox müstaqil öyrənciya qeyrilişməsindən sonra təhsilin inkişafı möqsəd ilə təhsil-infrastrukturuna, həmin infrastrukturun yeni avadanlıqlarla təchizatına xeyli vəsait xərcləşəcək, həmin əlkələrdə təhsilin nticələrindən məsbət irəliyiş əldə edilməmişdir. Ümumi təhsil pilləsin-

Bu gün müxtəlif təhsil qurumları və təşkilatları gənc tədqiqatçılar və müəllimlərin elmi fəaliyyətinə dəstəkləmək üçün xüsusi programlar təskif edir. Bir səra dövlət və əzələli təhsil müəssisələri bu istiqamətdə iş aparır, pedaqoji heyətin elmi fəaliyyətə marağının artırıq üçün onların müxtəlif vərəyələrə bəyinləşdək proqramlarda, müsabiqələrdə istirakını təmin edir və xüsusi mükafatlar təqdim edir.

Tədris prosesindən innovativ inkişafında müasir təlim texnologiyalarının rolü böyükdür. Birləşdən internet-texnologiya idmətləri, elektron təlim (təlim e-Learning), smart təlim və s. qeyd etmək olar. Hələ yaxın keçmişdə tələbələr üçün yeganə bilik mənbəyi müəllim və onun tarafından təsviyyə edilən dörslik ididi, bu gün tələbənin lazımi məlumatı əldə etməsi üçün geniş imkanları var. Elektron dars resurslarının (internet texnologiyaları) təskif etdiyi geniş və yenilənən məlumatın imkanları tədris prosesini xeyli asanlaşdırır. Belə ki, internet texnologiyaları biliklərin mülliətdən tələbəyə, tələbədən mülliətim, tələbədən təbəyə tətbiq olunur.

Bu gün Azərbaycanın bir səra ali təhsil müəssisələrində elektron təhsil artıq innovasiya hesab edilmir, lakin bəzi əsaslı üçün bu məsələ hələ də yenilikdir və yubanması həmin müəssisələrin peşəkar mütəxəssis hazırlanmasına mənfi təsir edir. Düzdür, gecikmənin obyektiv və subjektiv səbəbləri var və bunu danmag olmaz. Birləşdən biri, bəzilər ali təhsil müəssisələrinin infrastrukturun yetəri qədər zəngin olmamasıdır. Bunun üçün istor informasiya və telekomunikasiya sahəsində, istərsə də professor-müəllim heyətinin peşəkarlıq keyfiyyətinin artırılması istiqamətində ciddi investisiyalara ehtiyac var.

Düzdür, təhsil infrastrukturunu önemli amil olsa da onun möhkəmləndirilməsi insanların bilik və bacarıqların yüksəlməsinə təmən etmək vərəqədir. Biliq və bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müdiddəti ilə deyil, öyrətmə və öyrənmə prosesinin keyfiyyəti təmən ilə alda olunur. Son dövrələrdə bir səra əlkələrdən təhsilin inkişafı möqsəd ilə təhsil-infrastrukturuna, həmin infrastrukturun yeni avadanlıqlarla təchizatına xeyli vəsait xərcləşəcək, həmin əlkələrdə təhsilin nticələrindən məsbət irəliyiş əldə edilməmişdir. Ümumi təhsil pilləsin-

bitirməsinə baxmayaraq, hesab, oxu və yazı vərdislərinə malik olmayan çoxlu sayda insanlar vardır. Həmin səbəblərdən təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevriləməlidir.

Buna baxmayaraq, innovasiyalarla zəngin olan Azərbaycan təhsili bu istiqamətdə artıq müəyyən yol qət edib. Ümumilikdə isə Azərbaycan Bolonya prosesinə qoşulması on uğurlu adımlardan biridir ki, bu, qloballaşan dünyada ölkə təhsil sistemini yenilik, müasirlik gatırərək ona yeni nəfəs, yeni istiqamət vermiş oldu. Bolonya prosesinə qoşulmamız ölkəmizin Avropa təhsilinə integrasiyası ilə yanaşı, ali təhsil müəssisələrinin tədris prosesində bir sıra innovasiyaların yaranmasına və tətbiqinə səbəb oldu. Qloballaşma prosesləri müxtəlif dövlətlərin təhsil sistemlərinin integrasiyاسını şərtləndirdiyinə görə təhsil standartlarının unifikasiya məsələsi ölkəmizdə Bolonya prosesini daha da sürətləndirir.

Problemin aktuallığı. Əgər bir ali təhsil müəssisəsi innovativliyini təmin etmək istəyirsə, mütləq şəkildə professor-müəllimi heyətinin pedaqoji fəaliyyətinin "keyfiyyətli" yenilənməsinə, müasir təlim texnologiyalarının tətbiqinə, elmi-tədqiqat fəaliyyətinin inkişafına və aktual elmi ixtiraların koşinə ənəmər vərməlidir. Çünkü, innovasiyalar haqqında sadəcə səhəbat açan deyil, innovativ infrastruktur və mühitə malik olan ali təhsil müəssisəsi özündə "innovativ" adlandırma bilər. Yaxşı olar ki, ali təhsil müəssisələri innovativ fəaliyyətini ölçmək üçün mütəmadi olaraq monitoringlərdən istifadə etsinlər.

Problemin elmi yeniliyi. Ali təhsil müəssisələrin innovativ fəaliyyətinin əsas xüsusiyyətlərinin göstərilməsindən, müəssisələrin innovativ fəaliyyətlərində mövcud olan problemlərin müəyyənləşdirilməsindən və gələcək perspektivlərinin öyrənilməsindən ibarətdir.

Problemin praktik əhəmiyyəti. Məqalədə verilmiş yanaşma ali təhsil müəssisələrin innovativ fəaliyyətlərinə olan yanaşmalarını yenidən nəzərdən keçirməyə səbəb olacaqdır.

Ədəbiyyat

1. Ağayev Ə. Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu, 2006.
2. Əhmədov H.H. Azərbaycan təhsilinin inkişaf strategiyası: Monoqrafiya. Bakı: Elm, 2010.
3. İbrahimov F.N., Hüseynzadə R. L. Pedaqogika. Dörslik. Bakı: Mütərcim, 2012.
4. Mehrabov A. Pedaqoji texnologiyalar. Bakı, 2006.
5. Nəzərov A.M. Müasir təlim texnologiyaları. Dərs vəsaiti. Bakı: ADPU-nun nəşriyyatı, 2012.
6. Sadıqov F.B. Pedaqogika: Dərs vəsaiti. Bakı, 2008.
7. Tağıyev A.H., Aslanzadə I.A. İnnovasiya menecmenti: Dərs vəsaiti. I hissə. Bakı, 2017.
8. Гребенюк И.И., Голубцов Н.В. Анализ инновационной деятельности высших учебных заведений России: Монография / под. ред. Гребенюк И.И. М.: Изд-во «Академия Естествознания», 2012.
9. Рыбцова Л. Современные образовательные технологии: Учебное пособие. Изд-во Урал. унта, 2014.

E-mail: aliyeva.zarifa79@gmail.com

Rəyçilər: ped.ü.fəls.dok.,dos.T.S. Paşayev

ped.ü.fəls.dok.İ.B. Əmirliyeva

Readaksiyaya daxil olub: 30.11.2018